

# GÖYƏRCİN



7-8

2021

Rafiq  
Yusifoğlu

VƏTƏN  
ƏTRİ

BƏDİİ TƏRTİBAT:

İlqar MEHDİYEV

Kübra ƏKBƏROVA



ISSN-0207-4710

GÖYƏRÇİN

Nö 7-8 (697-698)

Redaksiyanın ünvani:  
Bakı- AZ 1073,  
Mətbuat prospekti,  
529- cu məhəllə.  
Telefon: 539 08 53

Çapa imzalanıb: 14.04.21  
Sifariş: 539  
Tiraj: 600  
Kağız formatı: 60|90|118  
Çap vərəqi: 2,5  
Hesab-nəşr vərəqi: 3,93

Rafiq Yusifoğlu

# VƏTƏN ƏTRİ

(Hekayələr, nağıllar)



F. Köçərli adına  
Respublika Uşaq  
KİTABXANASI  
INV. № \_\_\_\_\_

«Göyərçin»in kitabxanası  
Bakı - 2021

## QƏLƏBƏYƏ GEDƏN YOLLAR

Uşaqlar kitabxanaya tələsirdilər. Burada hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilməli idi. Ancaq nədənsə yollar bağlı idi. Bir azdan bunun səbəbi aydın oldu. Azərbaycan bayraqları ilə bəzədilmiş maşınlar Şəhidlər xiyabanına məhz bu küçədən keçirdi...

Uşaqlar dayandılar. Vətən uğrunda şəhid olan ığid oğullarımızdan birini dəfn eləməyə aparırdılar. İnsan axını ara vermirdi. Bayrağa bürünmüş tabut insan dalğalarının başının üstündə əbədiyyət dünyasına üzən bir qayıga bənzeyirdi... Yavaş-yavaş hərəkət eləyən insan axını öz çiyində o müqəddəs qayığı da aparıb getdi...

Uşaqlar kitabxanaya tələsildilər. Onların ürəyində düşmənə nifrət, vətən uğrunda həlak olanlara isə məhəbbət baş qaldırmışdı.

Tədbir Azərbaycanın himni ilə başladı. Hami ayağa qalxıb himn oxuyurdu... Ele bil ki, bu möhtəşəm himnin sədaları yeri-göyü yerdən oynadır, insanları qələbəyə səsləyirdi...

Sonra vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ancaq uzaqdan gələn gülə səsləri bu sükutun rahatlığını pozurdu...

Nəhayət, qocaman bir şairə, müəllimə söz ver-

dilər. Uşaqlar bu şairi çox gözəl tanıydılar. Onun «Üçrəngli bayraq» şeirini əzbərdən bilirdilər... Ancaq şair bu dəfə şeir oxumadı... Şəhidlərimizə rəhmət diledi. Dedi ki, əziz balalar, siz indi gördünüz ki, torpaqlarımız uğrunda dünyasını dəyişən ığid oğullarımızdan birini əbədiyyət evinə yola saldıq. Həmin ığid oğlumuz bir zaman bizim bu kitabxananın ən fəal oxucularından biri idi. Məhz oxuduğu kitablar onu vətənpərvər ruhda tərbiyə eləmişdi...

Şairin çıxışını hamı bəyəndi. Onun son sözleri isə uşaqları çox düşündürdü: «Əziz balalar, düşmənə qalib gəlmək üçün təkcə ona gülə atmaq kifayət eləmir. Bütün qələbələrin yolu kitabxanadan, məktəbdən keçir. Kitab oxuyan insan mənən çox zəngin, güclü olur. Siz hələ balaca olsanız da, qələbəyə öz töhfənizi verməlisiniz. Daim oxumalı, öyrənməlisiniz. Elə təsəvvür eləyin ki, hər oxuduğunuz bir kitab öldürüdünüz bir düşmən əsgəridi. Bütün qələbə yolları oxumaqdan keçir...»



## BABALAR SÖZÜ

Nəvəm Sara şənbə günü bizə gələndə özü ilə «Azərbaycan dili» dərsliyini de gətirmişdi. Dedi ki, ay baba, müəllimə tapşırıb ki, bu kitabdakı atalar sözlərini əzbərləyək, mənasını izah etməyə çalışaq.

Nəvəm xeyli atalar sözü əzbər söylədi. Sonra bir az susub nə haqda isə fikirləşdi. Üzümə baxıb gülümsündü. Səbəbini soruşanda belə dedi:

-Ay baba, analar atalardan çox danışırlar, niyə bəs analar sözü yoxdu, elə hamısı atalar sözüdü?

Nəvəmin suali məni təəccüblandırdı və düşündürdü. Onun düşüncə tərzi çox xoşuma gəldi. Başını sığallayıb Saraya dedim:

-Söhbət çox danışmaqdə deyil, mənim balam, necə danışmaqdə, nə söyleməkdə! Gərək dediyin söz mənalı olsun ki, camaat onu bəyənsin, yadında saxlaşın.


-Hə, başa düşdüm. Atalar daha ağıllı söz deyirlər...

Mən güldüm. Sara da məzəli şəkildə üzümə baxıb qımışdı.

Bir az keçəndən sonra nəvəm dedi:

-Ay baba, ata da, ana da həmişə sənin sözünə qulaq asırlar. Deyirlər ki, böyük sözünə baxmayan böyüre-böyüre qalar. Ən mənalı sözləri əslində babalar deyir. Olmaz ki, atalar sözlərinin adını dəyişib babalar sözü qoyaq?!

Nəvəmin dərrakəsinə heyran qaldım. Ona nə cavab verəcəyimi bilmədim. Əslində heç nəvəm də məndən cavab gözləmirdi...



## YER FIRLANIRSA

Baba ilə nəvələri Amerikada qlobusu fırlada-fırlada xəritəyə baxır, Azərbaycanı, Bakını axtarırdılar. Nəhayət, axtardıqlarını tapdılar. O boyda Bakı balaca görünürdü, bapbalaca...

Söhbət əsnasında Fateh dedi ki, baba, yer də qlobus kimi doğrudanmı fırlanır?

-Elədir, fırlanır. Bax! Bu qlobus yerin kiçik modelidir. O, necə fırlanırsa, yer də o şəkildə fırlanır.

-Hə, baba, yadına düşdü. Los Ancelesdəki rəsədxanaya gedəndə onun necə fırlanmasını bizə göstərdilər. Izah elədilər ki, Yerin Günəş ətrafında fırlanması nəticəsində fəsillər bir-



birini necə əvəz edir.

Sakitcə baba ilə qardaşının söhbətini dinləyən balaca Fatimə gözlənilmədən soruşdu:

-Baba, yer doğrudan da fırlanır?

Fateh onun sözünü kəsti:

-Fatimə, bayaqdan bu haqda danışırıq da...

-Qaqaş, bilirəm... Ancaq yer fırlanırsa, niyə Azərbaycan, Bakı, evimiz fırlanıb yanımıza gəlmir?

Baba da, Fateh də təəccüble bir-birlərinə baxdlar. Onlar məsələnin nə yerdə olduğunu bilsələr də, anladılar ki, bunu Fatiməyə izah etmək çətin olacaq... Fateh zarafatla dedi:

-Fatimə, yer fırlanır ki, baba ilə nənəni bizim yanımıza gətirib da...

Fatimə bir az düşündü. Sonra ağlamsına-aglamsına dedi:

-Mən təkcə babanı, nənəni yox, həm də Bakını, evimizi istəyirəm...

Baba nəvəsini sinəsinə sıxıb onun alnından öpdü:

-Darixma, Fatime, Azərbaycan bura gəlməsə də, siz atanız ali təhsilini başa vurandan sonra Bakıya, öz evinize qayıdarsınız...

## BABANIN KƏPƏNƏYİ

Nəvələrimi görmək, onlarla ünsiyyət xətrinə hər il yol xərcinə, uzun, üzücü yoluñ əzab-əziyyətinə qatlaşış Amerikaya, Koliforniya ştatına, daha dəqiqi Los Anceles şəhərinə gedirəm. Sakit okeanın sahilindəki bu şəhər olduqca böyük və gözəldir.

Nəvələrim bizi görəndə sevinirlər. Həm də onu yaxşı bilirlər ki, baba, nənə geləndə onları da gəzmək, səyahət gözləyir...


Bu dəfə də belə oldu... Nəvələrim oğlumla gəlib bizi qarşıladılar, evə getdik...

Həmişə balaca Fatimədən soruşanda ki, sən mənim nə balamsan, gülə-gülə deyirdi ki, mən sənin kəpənək balanam...

Elə doğrudan da, nəvəm də kəpənək kimi yüngüldür... Uzanıb dincəlmək istəyən kimi uçub sinəmin üstünə qonur...

Bir gün necə oldusa nəvəm məndən küsdü... Dedi ki, mən babanın heç nəsiyəm...

Gülə-gülə dedim:



-Fatimə, bəs deyirdin ki, babanın kəpənəyişən?

Fatimə hazırlıqla söylədi:

-Ay baba, kəpənək uçdu getdi...

Bir aylıq vaxt da qanadlanıb uçdu. Vətənə qayıtmək vaxtı gəlib çatdı... Oğlumla nəvələrim bizi təyyarə limanına gətirdilər... Vidalaşanda zarafatla Fatiməyə dedim:

-Bax, babanın kəpənəyi uçdu, baba da küsüb təyyarə ilə uçaçaq...

Hamımız güldük. Görüşüb ayrıldan sonra Fatimə bize əl elədi.

Onun əlleri arxamızca kəpənək qanadı kimi yellənirdi...

## HƏMRƏYLİK GÜNÜ

Tənəffüs də Fatehin gözləri bir elana sataşdı. Oğlan yaxına gəlib zərli hərflərlə yazılmış mətni oxudu:

«Uşaq Yaradıcılıq Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə şeir müsabiqəsi keçiriləcək. Kim iştirak etmək istəyirsə, mərkəzə müraciət edə bilər».

Yığıncaqlarda şeir söyləmək Fatehin çoxdanlı arzusu idi. Ona görə də o, dəstə rəhbərinə yanaşın müsabiqədə iştirak etmək istədiyini bildirdi. Onu mehribanlıqla qarşıladılar. Dediyi şeirləri dinləyib dedilər ki, sənin də adını çıxış eləyəcək uşaqların siyahısına yazdıq.

Nəhayət, müsabiqə günü gəlib çatdı. Uşaqlar növbə ilə səhnəyə dəvət olundular. Bu balaca fidan balalar elə gözəl görünürdülər ki... Ancaq onlar şeir söyləyəndə elə bil ki, bircə anın içinde böyüyürdülər. Ürəklərindəki birlik, həmrəylik arzusu idi onları böyük göstərən.

Aparıcı Fatehin adını elan eləyəndə oğlan əvvəlcə çəşdi. Elə bil yanaqları od tutub yanındı. Ayaqları dolaşa-dolaşa səhnəyə qalxsa da, şeir deyəndə onun dili dolaşmadı. Qəribə bir ahənglə şeir oxumağa başladı. Bu şeir dünyanın müxtəlif ölkələrində yaşayan dili bir, dini bir bütün soydaşlarımızı birliyə səsləyirdi. Şeirin son misraları isə uşaqların daha çox xoşuna gəldi:

İstəyimiz budur ki,  
Böyüüb yaşa dolaq.  
İlin bircə günü yox,  
Həmişə həmrəy olaq!

Fatehi alqışladılar. Sonda bütün iştirakçılar əl-ələ verib «Yallı» rəqsini ifa elədilər. Elə bil vətənin gözünün nuru, dizinin taqəti bir az da artdı. Çünkü vətəni vətən eləyən onun ləyaqətli övladlarıdır.

## ADAM OL

Anası sözə baxmadığı üçün Fatehi bərk danladı. Üstünə qışqırıb dedi:

-Fateh, adam ol!

Fateh heç nə deməyib qonşu otağa keçdi. Rəsm dəftərlərini, karandaşlarını götürüb sakitcə şəkil çəkməyə başladı...

Dovşan şəkli çəkə-çəkə öz-özünə dedi:

-Adam ol! Adam ol!

Birdən uşaq gülümsündü. Çəkdiyi dovşanın əvəzindən belə söylədi:

-Bəlkə heç mən adam olmaq istəmirəm?

Kənardan Fatehə göz qoyan ata ilə ana özlərini gülməkdən saxlaya bilmədilər. Fateh isə ciddi şəkildə sözünü bir də təkrar elədi:

-Bəlkə heç mən adam olmaq istəmirəm?

## BABACANIN BAĞI

Fatimə ilə Fateh valideynləri ilə birlikdə Amerikaya getməli idilər. Hava limanında onları babaları, nənələri, əmi və dayısı yola saldılar.

Təyyarə uçdu, uçdu, uçdu, nəhayət, Amerikaya çatdı. Onlar taksi ilə Santa Monikaya getdilər.

Bu kiçik kurort şəhərindəki həyət evinə gedəndə balaca Fatimə dedi:

-Ay ata, deyirdin Santa Monikaya gedirik, sən isə bizi Babacanın bağına gətirmisən...

## VƏTƏN ƏTRİ

Novruz baba Amerikaya bağlama göndermişdi. Fatimə ilə Fatehin atası gedib poçtdan o bağlamani alıb gətirdi. Uşaqlar səbirsizliklə bağلامanın açılmasını gözləyirdilər. Və nəhayət, bağlama açıldı. Bağlamanın bir künçünə qoyulmuş kəkotunun ətri ətrafa yayılanda balaca Fatimə dedi:

-Ata, Bakının iyi gəlir...

## KÖC

Fateh ilə Fatimə evdə çox dəcəllik eləyirdilər. Anası onların üstüne acıqlanıb dedi:

-Bu qədər atılıb-düşməyin, yoxsa bizi burdan köçürərlər.

Fateh doluxsundu:

-Ay ana, köçürsələr yaxşıdı, qayıdib Bakıya, öz evimizə gedərdik...

## ÇƏKMƏLİ ÇİÇƏKLƏR

Çəmənə səs düşdü ki, ay aman, möcüzəyə baxın, yanımıza çəkməli çiçəklər gelir... Təzəcə yatmaq istəyən güllər gözlərini açdır. Əvvəlcə onlar heç nə görmədilər. Ona görə də işildaböcəkdən xahiş elədilər ki, yolu işıqlandırsın. Elə ki işildaböcək qanadlarındakı işıqları yandırdı, hamının gözləri çəkməli çiçəklərə dikildi...

-Ay aman, gör bəxtəvərlərin nə qəşəng çəkmələri var! Kaş bizim də belə çəkmələrimiz olaydı!

-Çəkmə sənin nəyinə lazımdı axı?

-Onları ayağıma geyinib şəhərə, insanların yanına gedərdim.

-Sərsəm-sərsəm danışma, insanların yanı yaxşı olsaydı, bu dibçək çiçəkləri heç onları yuxuya verib ayaqqabılarını oğurlamaz, geyinib bizim yanımıza qaçmazdlar!

-Hə, doğrudan da! Heç bunu fikirləşməmişdim...

Güller söhbət eləyir, çəkməli çiçəklər isə iri addımlarla onlara sarı gəlirdi.

Birdən çiçəklərin canına vahimə düşdü:

-Birdən bu çəkməli çiçəklər bizi tapdayar, ha! Ay aman, başımızı götürüb hara qaçaq?

Çəkmələr çəmən çiçəklərini tapdalamaq istəyirdi ki, Fatimə vahimələndi, yox! –deyib yuxudan ayıldı.

Yadına içində gül-ciçək əkdiyi sevimli çəkmələri düşdü...

Bu çəkmələri Fatimə çox xoşlayırdı. Ancaq o, sürətlə böyüdüyü üçün balaca çəkmələr daha Fatimənin ayağına olmadı.

Qızçıqazın ağılına qəribə bir fikir gəldi. Anası ilə məsləhətləşdi. Sonra çəkmələrə torpaq doldurub

içinə gül əkdi. Onlara böyük həvəslə qulluq eləməyə başladı. Çəkməli çiçəklər qapının giricəyində dayanmışdır. Elə bil onlar içəri girməyə qorxurdular...

Fatimə tez çarpayısından qalxdı. Qaçış qapının kendarındaki çəkməli çiçəklərə baxdı. Onlar heç hara getməmişdilər. Fatimə buna çox sevindi. Ancaq ayaqqabıların altındakı bir damcı palçıq, güllərin gözündəki şəh Fatiməni bir az şübhələndirdi:

-Bəlkə, doğrudan da, mənim çəkməli çiçəklərim gecə çəmənə gedib geri qayıdıblar? Yox bir, heç balaca çiçəklərin içi torpaq dolu bu boyda ayaqqabıları qaldırmağa gücü çatar?

Fatimə gülümsündü. Gətirib çəkmənin içində əkdiyi çiçəklərə su verdi və öz-özünə mahni oxumağa başladı:

Mənim çəkmələrimi  
Geyinən güllərə bax!  
Elə bil ki, şamdanın  
İçində yanır çıraq!  
Kimin hünəri çatar  
Gülümü soldurmağa?!

Güllerin gücü çatmaz  
Çəkməmi qaldırmağa.  
Yarpaqları yamyaşıl,  
Ləçəkləri rəngbərəng.  
Güller çəkmədən qəşəng,  
Çəkmələr güldən qəşəng...



## QUMRU VƏ QARTAL BALASI

Bir neçə il bundan qabaq babamgılın balkonundakı antenanın üstündə qumrular yuva qurmuşdular. Onlar hər il iki yumurta qoyur, kürt yatıb cüt bala çıxarırdılar. Balalar elə sürətlə böyüyürdü ki, yuva onlara darlıq eləyirdi. Qanadları bərkiyəndən sonra isə onlar uçub gedirdilər. Babam bize bərk-bərk tapşırımsıdı ki, yuvaya əl vurmayaq. Deyirdi ki, belə etsəniz, quşlar perikər, bir də bura gəlməzler.

Biz isə hər il quşların necə yumurtlamağını, bala çıxarmağını maraqla izləyərdik. Quşlar bizə elə öyrəmişdilər ki, gəlib yaxından baxanda belə çəkinmir, uçmurdular. Bəlkə də dilləri olsa bizimlə səhbət eləyərdilər.

Bir il ustalar evi təmir eləməyə gəlmişdilər. Yuvada bala olduğu üçün babam qoymadı ki, pəncərəni dəyişsinlər. Yalnız quşlar uçub gedəndən sonra ustalar öz işlərini gördülər. Antenanı yenidən öz yerinə vurub, yuvanı da onun üstünə qoydular. Ancaq növbəti il quşlar bu yuvaya qayıdış gəlmədilər. Babam həmişə ustaların qarasına deyinir, bizsə ümidişə quşların nə vaxtsa geri


qayıdacağı günü gözləyirdik.

Aradan bir xeyli keçmişdi. Bir dəfə babam namaz qılanda mən balkona çıxdım ki, ona mane olmayım. Balkondakı gül qabının yanına qonan əyri dimdik, iti caynaqlı bir quşu görüb heyrləndim. Qışqırı-qışqara evə qaçıb dedim ki, ay nənə, balkonumuza qəribə bir quş gelib.

Nənəm quşa baxsa da, onun nə quşu olduğunu bilmədi. Dedi ki, sakit dayan, baba namazını qurtaranda gəlib ona baxar.

Balkondakı quşa baxanda babam gözlərinə inanmadı. Sakitcə dedi ki, bu qumru deyil, qartal balasıdı. Görmürsən necə böyük və vüqarlıdı! Doğrudan da, hələ ayaqlarının, dimdiyinin sarısı getməsə də, qanadları bərkiməsə də, qartal balasının əyri dimdikləri iti, caynaqları möhkəm, görkəmi vüqarlı idi. Gözləri elə bil ki, yol çəkirdi... Babam yaxına gəlib onun şəklini çekdi. Quş heç yerindən tərpənmədi də. Mən onun yanına dən səpdim, balaca bir qabda su qoydum. Ancaq qartal balası nə su içdi, nə dən yedi. Xeyli dayandı, dayandı və birdən qanad çalıb harasa uçdu. Biz onun arxasında baxa-baxa qaldıq.

Nənəm quşun hara getdiyini soruşanda ağlıma qəribə bir fikir gəldi. Nənəmə dedim ki, ay nənə, qumrular, göyərçinlər bizim yanımıza gəlirdilər, qartal babanın...



(Latış nağılı)



## AYAQLI GÜNLƏR

Saranın anası xarici ölkələrdən birinə ezməyyətə getməli idi. Ona görə də öz balaca qızını gətirib nənənin, babanın yanına qoydu. Gedəndə tapşırıdı ki, nənənin, babanın sözünə bax, onları incitmə. Bir həftə nədi ki, qayıdış gələcəm.

Sara mışmırığını sallasa da, bir söz demədi. Razılışmaqdan başqa çarə yox idi... Ana getdi, qızçıqaz isə qaldı. Gözləri bahar buludu kimi doldu. Nənə ilə baba onu ovundurmağa çalışdılar. Ancaq Sara sözə baxmır, kürlük eləyirdi...

Aradan iki gün keçdi. Nənə gözləri yol çəkən nəvəsini ovundurmaq üçün dedi ki, mənim balam, bax iki gün getdi, qaldı beş gün...

Sara tərs-tərs baxıb, bic-bic gülümsündü:  
-Ay nənə, günün ayağı var gedə?

## SƏN ORUCSAN, MƏNDƏN İSE...

Saranın anası, nənəsi və babası harasa birlikdə iş dalınca getmişdilər. Onlar evə qayıdış gələndə Sara rəfiqəsi Nigarla telefonla danışındı. Telefonun dəstəyi əlinde qapını açdı. Hərəni öz dilində salamladı:

-Mama, privet!

-Nənə, salam!

-Baba, salamməleyküm!

Nənəsi Saranı qucaqlayıb öpdü. Baba ona yaxınlaşanda isə qız kənara çekildi. Babasının incidiyini görən şeytan qızçıqaz onun könlünü aldı:

-Baba, mənə yaxın gəlmə! Çünkü sən orucsan, məndən isə kolbasa iyi gəlir...



# BİR MANATA BİR GÜNLÜK SƏYAHƏT

**Y**uxumda gördüm ki, bir manatım var və o bir manata dünya səyahətinə çıxmışam... Elə yuxunun şirin yerində ayıldım. Molla Nəsrəddin kimi bir də gözlərimi yumdum ki, bəlkə yuxunun ardını görəm, qəribə bir dünyaya səyahət eləyəm... Ancaq nə qədər gözlərimi yumdu, alınmadı ki, alınmadı... Günəşim hər bir şəfəqi bir kirpiyimdən yapışib göz qapağımı qaldırdı... İstər-istəməz yatağımdan qalxdım... Evdə tək idim. Əl-üzümü yuyub səhər yeməyimi yedim. Pəncərədən həyətə baxdım...

Birdən ağlıma nə gəldisə, gedib təzə salvarımın cibinə baxdım. Doğrudan da, cibimdə bir manat pulum var idi...

Heç onu xərclemək haqqında düşünmürdüm də... İndi isə... Fikir məni aparmışdı... Deyəsən yuxum çin olur axı?! Öz-özümə düşündüm. Bir manata bir günlük necə səyahət eləyə bilərəm?

Çox düşündüm, daşındım. Qərara aldım ki, gedib avtobusa bilet alıb kəndimizə gedim. Həm nənəni, babanı görün, həm də rəğbətli bir səyahət eləyim. Kəndimizin dağlarını, meşələrini gəzim. Bulaqlar dan su içim. Çaylarda cimim. Çəmənlərdən çiçək dərim, kəpənəklərin uçuşuna tamaşa eləyim... Xəyalımda planlar qura-qura getdim şəhərlərarası avtovağzala. Sürücülər müştəri üstündə dava eləyirdilər... Elə yuxarı qiymət deyirdilər ki, elə bil cibimdəki bir manat utanırdı...

Kassaya yaxınlaşıb ədəblə salam verdim:

-Əmi, bir manatım var. Onunla hansı rayona, kəndə səyahət eləyə bilərəm?

Kassir üzümə tərs-tərs baxıb dedi:

-A bala, deyəsən məni dolayırsan? Bir

manata heç bilet olar? Get işinin dalınca...

Kor-peşman cassadan aralandım. İndi mən neyləyim? Ağlıma qəribə bir fikir gəldi. Dedim gedim bazara, bir kilo meyvə alım, yeyə-yeyə xəyalən kəndimizə səyahət eləyim...

Birinci dəfə idi ki, bazara girirdim. Elə bilirdim ki, hamı mənə, daha doğrusu, cibimdəki bir manata baxır... Burada bir uğultu var idi ki, gəl görəsən. Alan kim, satan kim...

Piştəxtaların öündən keçə-keçə gəldim meyvə satılan yerə... Səliqə ilə düzülən almalara, armudlara, əriklərə, şäftalılara baxanda ağzım sulandı... Hələ üzüm, əncir... Düşündüm ki, görəsən nə alıb yeyim. Yaxınlaşıb meyvələrin üstünə qoyulan qiymətlərə baxdım. Gözlərim kəlləmə çıxdı. Vay dədəm vay... Meyvə nə qədər baha imiş?! Ağzım sulana-sulana almanın, armudun, şäftalinin, əriyin üzünə baxdım. Hiss elədim ki, cibimdəki bir manat yenə də utanır... Onu sıxıntıdan qurtarmaq üçün tez bazardan çıxmali oldum...

İndi mən neyləyim? Mağazalara baxa-baxa küçə ilə gedirdim... Ay dad, şəhərimizdə nə qədər mağaza var imiş! Vitrinlər elə gözəl görünürdü ki... Bir istədim içəri girəm, gördüm cibim dartılır. Hiss elədim ki, bir manat mənim mağazaya girməyimi qətiyyən məsləhət bilmir...


Gəzə-gəzə getdim şəhər parkına. Hər yan gözəl, səliqəli...

Kafelər, kababxanalar ağızınacan dopdolu idi... Qəribə kabab qoxusu ağızımı sulandırdı... Kabab yemək istədim. Yaxınlaşıb işçilərin birindən soruşdum:

-Əmi, bir şiş kabab neçəyədi?

Oğlan tərs-tərs məni süzdü. Əyin-başına baxıb dedi:

-Sənlik deyil, qaqaş, çıx get, əl-ayağa dolaşma... Get evdə



şor-çörək yeyib toqqanın altını bərkit...

Çarəsiz kababxanadan uzaqlaşış dəniz sahilinə getdim ki, bəlkə bu zəhrimar kababın iyindən uzaqlaşam... Ancaq mümkün olmadı... Vay dədəm vay, hara baxırsan kababxana, çayxana, pivəxana... Bəs indi mən neyləyim?

Parkda bir skamyanın üstündə əyləşib düşüncələrə daldım. Uşaqlar karuselə minib əylənirdilər. İstədim ki, mən də bir manatımı verib əylənim... Ancaq yenə də pulum çatmadı... Məni ağlamaq tutmuşdu... Heç bilmirdim ki, neyləyim...

Bəlkə gedib bir kitab alım, onu oxuyaraq xəyalən də olsa dünya səyahətinə çıxmı?... Özümün özümə gülməyim tutdu... İndi bir manata kitab almaq olar? Oxuyan olmasa da kitablar od qiymətinədi...

Birdən ağlıma gəldi ki, «Bukinist»ə gedib bir münasib kitab alım... Çünkü burada kitablar çox ucuzdu... Lap su qiymətinə... Ancaq yenə də bir münasib kitab tapa bilmədim...

Bütün günü bir manat cibimdə şəhəri ələk-vələk elədim... Bir şey ala bilmədim ki, bilmədim... Ancaq o qədər veyil-veyil gəzmişdim ki, ayaqlarım ağrıyrı, sızm-sızım sizildiyirdi...

Bir manat cibimdə kor-peşman evə qayıdanda ağlıma gələn fikrə özümün də gülməyim gəldi:

-Uy dad! Doğrudan da, bir manata gözəl bir səyahət eləyibmişəm ki... Cibimdə bir manat bütün günü avtovağzalı, şəhərin küçələrini, bazarı, kitab mağazalarını, parkları, xiyabanları, bulvarı gəzmişəm... Quşların səsini, bazardakı adamların giley-güzarlı söhbətini dinləmişəm, güllərin ətrini ciyərlərimə çəkmişəm... Yarpaqların rənginə tamaşa eləmişəm... Bu da səyahətdi da... Səyahətin buynuzu olmur ki...

Bir manat çox bərəkətli olmuş... Sabah onunla səyahətimi davam etdirmək fikrim var...



**B**iri var idi, biri yox idi, bir qaraj var idi... Bu qaraj çox maşınlar yola salmışdı... Əvvəlcə bir az xiffət eləyər, könnə maşının ayrılığına dözə, təzə maşınınsa naz-qəmzəsinə öyrəşə bilmirdi... Lakin günlər keçdikcə taleyiylə barışmali olardı...

Düzü-dünyanı gəzib qayidan dostunu - maşını səhərəcən dincəlməyə qoymaz, onu sorğu-suala tutardı...

Ancaq neçə gün idi ki, sahibi maşına minib getmiş, hələ də geri qayıtmamışdı... Qaraj narahat idi, çox narahat... Gecələr tək qalmaga öyrəsməyən qaraj səhərəcən qəribə-qəribə yuxular görərdi...

Aradan bir neçə gün keçdi. Nəhayət, bir gün qaraj mühərrikin səsinə mürgüdən ayıldı. Sahibinin doğma barmaqlarının ona toxunduğu hiss eləyən kimi sevindi... Kimsənin eşidə bilməyəcəyi bir dildə danışmağa başladı:

- Şükür, gəlib çıxdı. Şükür, tənhalığima son qoyuldu...

Qarajın qapıları həsrətli qollar kimi taybatay açıldı... Ancaq o, çox təccübəldəndi... Qarşısında dayanan hisinə, qoxusuna öyrəşdiyi köhnə yox, təptəzə, yağıن içindən təzəcə çıxmış bir maşın idi... Özü də bu, daha gözəl, əvvəlkindən xeyli böyük, yaraşıqlı bir maşın idi...

Ancaq balaca maşına öyrəşən qaraj bir az üzəndi...

- Ay dadi-bidad, bu yekəlikdə maşın mənim

qoynuma necə yerləşəcək?

Sahibi təzə maşını ehtiyatla içəri saldı. Doğrudan da, maşın böyük idi, qaraja güclə yerləşirdi. Ancaq neyləmək olar? Qapılar yarımcıq açıldı, sahibi ehtiyatla düşüb qapını örtdü. Düyməni basan kimi işıqlar göz qırpdı və maşının qapıları kilidləndi...

Qarajın sahibi maşının o yanına, bu yanına keçdi, sonra qapıları bağlayıb evə getdi...

CAR SE



Ömründə ilk dəfə bu qədər dar qaraj görən maşın vahimələndi:  
-Vay dədəm vay, mən burda necə qalacam?! Oy, buranın nə pis havası var!

Birdən qaraj dil açıb danışdı:  
-Xoş gəlmisən, təzə dost!  
Maşın səksəndi:  
-Bu kimdi belə?  
-Mən çox-çox təzə maşınlar yola salan köhnə qarajam! Narahat olma, sən də öyrəşəcəksən!  
-Yox-yox, mən burda bir gün də qala bilmərəm... Köhnə maşının iyi-qoxusu mənim lap ürəyimi bulandırır...  
Qarj acı-acı gülümsündü:  
-Bütün təzə gələnlər belə deyir. Ancaq əvvəl-axır öyrəşirlər bu həyata...  
-Bu nə dəmir-dümürdü rəflərdə?  
-Köhnə maşının ehtiyat hissələri...  
-Bura bax e, təzə maşın alır, köhnənin ehtiyat hissələrini burda saxlayır...  
-Bu səndən əvvəl də belə idi...  
-Bəlkə mənə göz dağı vermək istəyir...  
-Yox, bu heç onun ağlına da gəlmir...  
-Bəs o rəflərdəki bağlamalar nədi?  
-Kitablardı.  
-Nə, kitablar? Bura qarajdı, ya kitabxana?  
-Qaraj olmasına qarajdı. Ancaq bizim sahibimiz borc xərc öz kitablarını nəşr elətdirib gətirib yiğir bura...  
-Versin kitabxanaya da...  
-Kitabxanaların hamısına paylayır o kitabları... Bunlar artıq qalanlardı...  
-Mağazaya versin da!

-Ay dünyadan bixəber! İndi kitab oxuyan var?!  
-Necə-necə? Kitab oxuyan yoxdu? Mənim istehsal olunduğum ölkədə hamı kitab oxuyur... Qocalar da, uşaqlar da... Kitab mağazalarında heç bilirsən necə növbə olur?

-Sənin istehsal olunduğun ölkədi də bizi pis günə salan... Orada gözəl-gözəl, bahalı-bahalı telefonlar istehsal olunur.

-Başa düşmədim, bunun mətləbə nə dəxli?  
-Ən usuz qiymətə ən faydalı kitabları almayanlar ən bahalı telefonlar almaq növbəsinə dayanırlar... Bu telefonlarla danışmaqdən çox şəkil çəkirlər... Hələ bu azmiş kimi, mənim sahibimin dərsliklərinin fotosurətini çəkib yiğirlər telefonun yaddasına...

-Onu neyləyirlər ki?  
-Neyləyəcəklər? İmtahan suallarını cavablarını telefondan köçürürlər vərəqlərə və qiymət alırlar...

-Vay, işə bax e!  
-Heyf ki, kitab oxuya bilmirəm... Yoxsa səhərəcən sahibimin kitablarını oxuyardım...

Səhərəsi gün sahibi qarajın qapısını açdı. Qarajın yanından keçib məktəbə gedən uşaqlar ayaq saxladılar:

-Oy da, nə qəşəng maşındı!  
Bunu eşidən maşının sahibi dedi:  
-Gün o gün olsun ki, sizin də gözəl maşınınzı olsun! Bunun üçün bilirsınız nə lazımdı?

Uşaqlar maraqla soruştular:  
-Nə, əmi?  
-Çoxoxlu-çoxoxlu kitab oxumaq...

Uşaqlar təəccübə bir-birinin üzüne baxdılardı:  
-Əmi, kitabı hardan alaq? Bu boyda səhərdə bir dənə də olsun kitab mağazası yoxdu...

Birdən maşının sahibinin ağlına nə gəldiə gülümsündü:

-Yaxına gəlin, indi mən sizə kitab verəcəm. Ancaq bu şərtlə ki, oxuyasınız...

Kişi kitab bağlamalarını açıb hər uşağa bir kitab verdi...

Bunu görünən başqa uşaqlar da qaraja yanaşdılar... Hərə öz kitab payını alıb məktəbə tələsdi... Qəribə bir mənzərə yaranmışdı... Məktəb yolunda qarışqalar kimi qaynaşan hər uşağın əlində bir kitab var idi...

Bir neçə saatdan sonra qarajın içinde bir dənə də olsun kitab, jurnal qalmamışdı... Qarajın sahibi süpürgəciləri çağırıb onlara pul verdi və xahiş elədi ki, mən gedirəm, qaydananacan bu rəflərdəki hər şeyi atarsınız zibil yeşiyinə, içərini yuyub

təmizləyər, tozu silərsiniz...

Axşam işdən yorğun qayıdan sürücü maşını qaraja salıb qapını bağladı... Maşınla tək qaldığını görən qaraj dilləndi:

-Dostum, ayağın düşərli oldu... Məni tərtəmiz yudular, tozumu aldılar. Sənin üçün gözəl şərait yaratdırılar...

Səhərəsi gün kitab eşqiyle qarajın qapısına yanaşan uşaqlar qəribə bir mənzərə ilə rastlaşdırılar... Kitab bağlamalarının yerinə indi səliqəli meyvə qutuları düzülmüşdü...

Nağıl sona yetmişdi... Göydən isə üç alma yerinə çoxlu almalar düşmüşdü...



# MÜNDƏRİCAT

QƏLƏBƏYƏ GEDƏN YOLLAR .....	4
BABALAR SÖZÜ .....	5
YER FIRLANIRSA.....	6
BABANIN KƏPƏNƏYİ.....	7
HƏMRƏYLİK GÜNÜ.....	8
ADAM OL.....	8
BABACANIN BAĞI.....	9
VƏTƏN ƏTRİ.....	9
KÖÇ.....	9
ÇƏKMƏLİ ÇİÇƏKƏLƏR.....	10-11
QUMRU VƏ QARTAL BALASI .....	12
AYAQLI GÜNLƏR .....	13
SƏN ORUCSAN, MƏNDƏN İSƏ .....	13
BİR MANATA BİR GÜNLÜK SƏYAHƏT .....	14-16
QARAJIN NAĞILI .....	17-19